

Bir Ramazanı daha oruclarla, təravehlərlə, Quranla, Qədir gecəsiylə, sahur və səhərlərlə dolu-dolu yaşadıq. Bu ayın mənəvi havasını həyətımızın bütün anlarında əhatəli şəkildə hiss etdik. Bu mənəvi həyatı davam etdirmək üçün qarşımızda daha bir fürsətimiz var.

Ramazan ayından sonra Qəməri aylardan Şəvval ayı gəlir. Şəvval ayı Ramazan bayramıyla başlayan bir aydır. Bu ayda Hz. Peyğəmbərimizin (s.ə.s) heç tərək etmədiyi altı gün oruc tutmağın böyük savabı vardır.

Əbu Əyyub əl-Ənsaridən (r.a) rəvayət olunur ki, Peyğəmbər (s.ə.s):

*“Hər kim Ramazan ayı orucunu tutar və ona əlavə olaraq Şəvval ayında altı gün oruc tutarsa, bütün ili orucly keçirmiş kimi olar”* (Müslim, Tirmizi, Əbu Davud) buyurur.

Bu hədisi-şərif Ramazan ayından sonrakı Şəvval ayında altı gün oruc tutmağı təşviq etməkdədir. Və beləcə bir illik oruc tutmağın savabı vəd edilməkdədir. Bunu hər il belə edən də ömür boyu oruc tutmuş kimi olur. Ramazan orucundan sonra Şəvval ayında da altı gün oruc tutmaqla bütün ili orucly tutmuş kimi mükafat verilməsi, edilən ibadətlərə və təatləərə on qat evəziylə savab verilməsinə görədir. Çünki Allah-Təala Ənam surəsinin 160-cı ayəsində:

**“Kim yaxşı bir iş görürsə, ona həmin işin on qat vəzi (savabı) verilir..”** deyər buyurmaqdadır.

Elə isə tutlan Ramazan orucu on ay yerinə keçər. Şəvalda tutlan altı günün on qatı da altmış gün, yəni iki ay olur. İkisini toplasaq 360 (üç yüz altmış) edər. Miladi təqvimə görə il 365 gündür. Yəni bu müsəlman 365 günün 360-nı orucly keçirmiş olur. Niyə 365 deyil, 360 deyilsə, cavab budur: çünki bu beş gün bayram günləridir. Bir gün Ramazan, dörd gün Quraban bayramıdır. Bu beş gündə oruc tutmaq haramdır. Bu xüsusu Hz. Peyğəmbər (s.ə.s) hədisi-şərifdə belə bildirir:

*“Ramazan ayının orucu on ay orucly tutmağa, ondan sonrakı altı gün orucly da iki ay orucly tutmağa bəddir. Bu da illik orucly kimidir.”* (Əhməd b. Hənbəl).

Demək ki, Ramazan ayını oruclu keçirib Şəvval ayında da altı gün oruc tutan bir müsəlman ilin hamısını oruc tutmuş sayılacaqdır. Bu orucun məşru qılınmasındakı sirr budur: Ramazan ayının arxasından tutulan oruc, fərz namazların arxasından qılınan sünne namazlar kimidir. Necə ki, bu sünnelər fərzlərdə olması möhtəməl olan qüsurları bərpa edir, Şəvval ayında tutulan oruc da Ramazan orucunda olması möhtəməl olan qüsurları bərpa edər. Həmçinin oruc ibadətindən bezilmədiyi də ifadə edilmiş olur.

Şəvval ayında altı gün oruc tutmaq müstəhəbdir. Çünki Əziz Peyğəmbərimiz (s.ə.s) bu günlərdə həm oruc tutmuş, həm də tutulmasını tövsiyə etmişdir. Bu orucun bayramdan sonra ard-arda tutulması daha fəzilətli olmaqla birlikdə, ay içərisində fasilələrlə tutulması da mümkündür (yəni heç fasilə vermədən ard-arda tutulması məcbur deyil). Qəza və nəzir kimi oruc da bu günlərdə tutularsa eyni savab qazanılır (Dəlilləriylə İslam Elmihalı).

İçində olduğumuz Şəvval ayında bu orucu tutmağa çalışaq. Bu oruc bizim üçün bir müjdədir. Belə bir fürsəti qaçırmayaq və yaxşı dəyərləndirək.